

## XX ƏSRİN II YARISINDA AZƏRBAYCAN MUSİQİ TƏNQİDİNİN BƏZİ PROBLEMLƏRİ HAQQINDA

Lalə HACIYEVA

Azərbaycan musiqişunaslığının vacib qollarından birini musiqi tənqidinin təşkil edir. O, XX əsrin əvvəlindən inkişaf etməyə başlayır, yüzilliyin II yarısında zirvə nöqtəsinə çatır. Bu zaman musiqi tənqidinin - musiqi həyatının ayrılmaz tərkib hissəsi, onun inkişafını nəzarətdə saxlayan və hərdən müəyyənləşdirən musiqi sahəsinə çevirilir.

Musiqi tənqidinin müxtəlif formaları mövcuddur - elmi və ya publisistik məqalə, resenziya, tənqid-analitik etüd və s. Əsası isə, burada obyektiv "qiymətləndirmə" faktorunun olmasıdır. Təsadüfi deyil ki, hansısa bir əsərin musiqi-tarixi prosesindəki mövqeyini müəyyənləşdirmək üçün mütləq onun haqqında dövrün tənqidinin araşdırılması zərurəti yaranır.

SSRİ-də əhəmiyyətli rola malik musiqi tənqidinin dövlətin ideoloji məqsədlərinin çatdırılmasında bir "silah" kimi çıxış edir. Onun tarixi inkişafı sosializm realizminin prinsipləri, marksizm-leninizm estetikası ilə müəyyən olunur və daima partiya tərəfindən nəzarətdə saxlanılır. Musiqi tənqidinin tarixi sovet musiqi mədəniyyəti tarixinin ayrılmaz vacib hissəsidir. Musiqi tənqidinin və musiqi elmi arasında sıx əlaqələr mövcuddur. Tənqidçilər musiqi tarixi, nəzəriyyəsi, sosialogiyasının elmi metod və təhlil üsullarına arxalanırlar. Öz növbəsində musiqi tənqidinin müəyyən problemlərinə, yeni bədii hadisələri dəyərləndirir. Musiqi tənqidinin əsas funksiyası, elmi fəaliyyətdən fərqli olaraq, gündəlik musiqi həyatının musiqi hadisələri haqqında informasiyanı professional və qeyri professional auditoriyaya çatdırmaqdan ibarətdir. Əlbəttə, tarixi musiqişunaslığın bu qolu o dərəcədə geniş bir sahədir ki, onun bütün hissələrini əhatə etmək mümkün deyil. Məhz buna görə məqalədə diqqət XX əsrin II yarısında Azərbaycan musiqi tənqidinin müəyyən problemlərinə yönəlir. Belə növ materiallar geniş auditoriyaya ünvanlanır və əsasən, qəzet səhifələri, "Qobustan" jurnalında çap olunur.

XX əsr Azərbaycan tarixi musiqişunaslığı, demək olar ki, məhz musiqi tənqidindən başlayır. Bu zaman Avropa musiqi mədəniyyəti sürətlə yayılır, müxtəlif konser və tamaşaşalarla aid tənqidin materialları dərc olunur. Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasının (1908) səhnələşdirilməsi milli musiqi tənqidinin təşəkkülünə zəmin yaradır. Onun yeni mərhəlesi 1920-ci illərə təsadüf edir və bu dövrün bütün ziddiyətləri, partianın tələbləri musiqi tənqidinə ciddi təsir göstərir.

30-ci illərdə SSRİ-də musiqi tənqidinin və musiqi elmi anlaşılıqları arasında fərq qoyulmur, məsələn, kiçik resenziyaların lazımsız olması barədə fikirlər söylənilir. Musiqi tənqidinin içtimai funksiyası ön plana çıxır, sosializm realizmi metodu haqqında məqalələr dərc

olunur. Nəticədə, "realizim və formalizm" mübarizə başlanır, bu da bir çox bədii cəhətdən əhəmiyyətli əsərlərin yalnız qiymətləndirilməsinə gətirib çıxarır.

40-ci illərdə Azərbaycan musiqiçilərinin diqqəti yeni yaranan musiqi janrları, sovet və milli musiqi mədəniyyətinin tədqiqi və təbliği problemlərində cəmləşir. Sonrakı onilliklərdə yeniliyin "köhnə" ilə mübarizəsi - musiqi tənqidinin əsas funksiyasına çevirilir.

Musiqi tənqidinin yeni mərhəlesi XX əsrin II yarısına təsadüf edir. 1951-ci ildə Azərbaycan KP (b) XVIII qurultayının göstərişlərinə əsasən Nazirlər Soveti və KP MK-nin incəsənet sahəsinə aid iki qərarı qəbul olunur. Onlardan biri Azərbaycan Dövlət opera və balet teatrı, digərisə Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasının, on illik musiqi məktəbinin işini yaxşılaşdırmasına həsr edilir. Qərarda teatr və təhsil ocağının mövcud vəziyyətinə qiymət verilir: onlar "...yaradıcılıq əmək sahəsində qələbələr çalaraq kommunizmə doğru irəliləyən xalqımızın gündən-güne artan mədəni tələblərindən geri qalır" [1]. Qərarda "gözə çarpan durğunluğun" səbəbləri arasında opera teatrının rəhbərliyi, incəsənet işlər idarəsinin mühüm məsələləri yaddan çıxarması göstərilir. Repertuarda "müasir tələblərə cavab verməyən" muğam operalarının əsas yer tutması deyilir. Bu problemləri konservatoriyanın pis işləməsi, milli kadrların yetişməsinə zəif fikir verməsi ilə bağlayırlar.

Bir il sonra "incəsənet, ədəbiyyat və kinematorqafiya işçilərinin Ümumbakı yığıncağında" opera teatrı və filarmoniyanın fəaliyyəti yene də keşkin tənqid olunur: "simfonik orkestr yaritmaz vəziyyətdədir. İxtisaslı bədii rəhbərlik olmaması üzündən orkestrin yaradıcılıq səviyyəsi getdikcə aşağı düşür. ... Mahnı və rəqs ansamblında və estrada sektorunda işlər yaxşı getmir" [2].

Təbii ki, 50-ci illərin əvvəlində İ. V. Stalinin ədəbiyyata və incəsənətə baxışları öz qüvvəsini saxlayır. Dövrün sovet tənqidinin üçün səciyyəvi olan bütün məqamlar Azərbaycanın qəzet səhifələrində öz əksini tapır. Burada keşkin surətdə "konfliktiz nəzəriyyəsinin" musiqidə təzühürü, opera teatrının və filarmoniyanın fəaliyyətinin dövrün tələblərinə cavab verilməməsi və bədii rəhbəri S.Hacıbəyovun ona tapşırılmış işin öhdəsindən gələ bilməməsi kimi fikirlər vurğulanır.

Musiqişunaslar və bəstekarlara isə yeni əsərlərə və yaranmış vəziyyətə münasibət bildirmədiklərinə görə iradlar tutulur. Musiqi nəşriyyatının işləri pislenilir və konservatoriyada Azərbaycan dilində heç bir tədris vəsaitlərinin olmaması, musiqimizin tarixi və nəzəri

məsələləri, görkəmli bəstəkarlar haqqında monografiyaların çap olunmaması məsələri ön plana çəkilir [3].

1951-ci ildə Azərbaycanın KP MK-nin opera və balet teatrının, konservatoriyanın, onillik musiqi məktəbi və musiqi učilişinin fealiyyətinin yaxşılaşdırılması barədə qərarları fəal şəkildə müzakirə olunur [4]. Teatr müasir Azərbaycan operalarının pis təbliği, tamaşaların aşağı ideya-bədii səviyyəsinə görə kəskin şəkildə tənqid edilir. Nezərə çatdırılır ki, konservatoriyanı son on ildə 35 vokalçı bitirib, lakin onların çox az faizi tanınır.

Bu zaman həm də Azərbaycan KP MK-nin "Azərbaycan SSR-də musiqi yaradıcılığının və bəstəkar kadrların hazırlanmasının vəziyyəti haqqında" qərarı müzakirə olunur [5]. Qərarda qeyd edilir ki, bəstəkar kadrların formallaşması sistemi pis qurulub, tələbələrə rus və Qərbi Avropa klassik musiqisine "laziminca hörmət hissi aşılanır".

Bakı incəsənəti və ədəbiyyat işçilərinin yiğincığında Bəstəkarlar İttifaqının və konservatoriyanın gənc musiqi kadrları hazırlamaq sahəsi "yarıtmaz" hesab edilir. Burada yeni nəsil bəstəkarlara laqeyd münasibətin nümunəsi kimi A.Rzayevin violino ilə orkestr üçün "Vətən" poeması misal göstərilir. Qeyd olunur ki, bu kompozisiya Berlində keçiriləcək Beynəlxalq gənclər festivalında bizim musiqiçilər tərəfindən səslənməlidir. Lakin A.Rzayevin müraciətinə baxmayaraq, Bəstəkarlar İttifaqının katibi B.Zeydman ittifaqın iclasında əsərin dinlənilməsini təşkil etmir [5].

1952-ci ildə Azərbaycan bəstəkarlarının plenumu haqqında "Sovetskoye iskusstvo" qəzetində SSRİ Bəstəkarlar İttifaqının katibi K.Molçanovun məqaləsi dərc olunur [6]. Müəllif, konser təqribənin gənc bəstəkarların əsərlərindən ibarət olduğunu alqışlaşada, F.Əmirov, C.Hacıyev kimi məşhur sənətkarların əsərlərinin səslənməməsindən təəssüf hissi keçirir. K.Molçanov bunu "yaradıcılıq feallığının yenməsi", yerli Bəstəkar İttifaqının fealiyyətinin zəifləməsi ilə əlaqələndirir. O, Q.Qarayevin "Yeddi gözəl" baletini "sovet musiqisinin görkəmli əsəri" kimi səciyyələndirir, R.Hacıyevin violino və orkestr üçün konserini uğurlu əsər kimi dəyərləndirir. H.Xahməmmədovun tar ilə orkestr üçün Konsertlərinin orkestr üslubunun çatışmamazlıqları barədə yazır.

1953-cü iddə D.Jitomirschi "Ədəbiyyat və incəsənət" qəzetiñin sehifələrində "Musiqi yaradıcılığının bəzi məsələləri" adlı geniş məqaləsində mövcud vəziyyəti xarakterizə etməyə çalışır [7]. O, Azərbaycan qədim musiqi folklorunun lad-tonal sahəsində "məharətin və modulyasiya texnikasının az və ya tamamilə işlənməmiş ünsürlərə" aid edir. D.Jitomirschi ayrı-ayrı bəstəkarların əsərlərinin harmonik dilinin bəsidliyini məhz bununla əlaqələndirir. Təbii ki, Azərbaycan xalq musiqisinin xüsusiyyətlərinə dərindən bələd olmayan alimin bu fikri tamamilə yalnızdır, çünki musiqi folklorunda olduqca mürəkkəb məqam sistemi, modulyasilar və yönəlmələri ilə seçilən nümunələr mövcuddur. D.Jitomirschi, F.Əmirovun simfonik muğamlarını yüksək qiymətləndirir, lakin "muğamın köhnə xüsusiyyətlərini aradan qaldırmağa müvəffəq ola-

bilmədiyini bəyan edir. O, hesab edir ki, bəstəkar muğama xas olan sabitliyi aradan qaldırmır, muğamın quruluşuna sərbəst yanaşır, bu da "yeknəsəkliyə apanb çıxarı" [7].

1953-cü ildə AK MK-də musiqi xadimlərinin iştiraki ilə bərgə müşavirə keçirilir. Məruzə ilə çıxış edən Q.Qarayev son on il ərzində yazılmış operaların uğursuzluğundan, opera formalarının düzgün istifadə olunmaması, zəif librettolardan bəhz edir. Lakin Ə.Bədəlbəyli yeni opera əsərlərinə verilən qiymətlə razılaşır, problemləri onların səhənləşdirilməsi və xalq tərəfindən anlanılmaması ilə bağlıdır [8].

1954-cü ildə Azərbaycanın KP MK-də musiqi problemləri ilə bağlı müşavirəsində qeyd edilir ki, bəstəkarlar son illər "hər cür ideoloji və bədii nöqsanlar, abstraktlıq və primitivizm" mübarizə aparır [9]. Diqqət əsasən "musiqili -dramatik janrlarda" cəmləşir, bəstəkarların kifayət qədər musiqi dramaturgiyasının ifadə imkanlarına bələd olmaması, kulminasiyaların düzgün qurulmaması, sahnə hərəkəti ilə əsərlərin orkestr üslubunun uzlaşmaması, geniş aria və ansamblara yer verilməməsi barədə fikirlər irəli sürürlər. Çıxış edənlər vurgulayırlar ki, ilk növbədə müasir mövzulu operalar yazılmalıdır. Onlar librettoların zəif olmasına həm ssenaristlərin, həm də bəstəkarların eyni səviyyədə məsuliyyət daşınmasını qeyd edirlər. Müşavirədə opera teatrının repertuarı, xor, artist, rejissor və dirijor kadrların çatışmamazlığından və aşağı səviyyədə olmasından danışılır. Vokalçıların hazırlıq səviyyəsinin artması üçün konservatoriyyada opera sinifi əvəzinə - opera studiyasının yaranması təklif olunur.

1955-ci ildə Tbilisidə Zaqafqaziya musiqişünaslarının plenumu keçirilir və onun materialları əsasında SSRİ Bəstəkarlar İttifaqının musiqi tənqidinin Komissiyası ilə birgə toplu çap olunur [10]. Ə.Bədəlbəylinin məqaləsi ilə açılan topluda xəlqilik problemi ön plana çəkilir. 1950-1951-ci illər ərzində musiqi sənətində xəlqilik probleminin "Sovetskaya muzika" jurnalındaki diskussiyaları mənfi qiymətləndirən tənqidçi, "xəlqilik" anlayışın müxtəlif şəkildə traktovkasından danışır. O, elmi tədqiqatlarının - bəstəkar yaradıcılığından geridə qalmasını və iri həcmli əsərlərlə bağlı problemlərin öz həllini tapmamasını vurgulayır. Nöqsanları aradan qaldırmaq üçün alım insəcənətə bağlı xüsusi jurnalın açılmasını təklif edir. Ə.Bədəlbəyli Azərbaycan musiqi tarixinin yazılmasını əsas vəzifə kimi göstərir. "musiqişünaslar qarşısında bizim musiqimizdə tarixi hadisələrin dərin və konkret tədqiqi kimi məsuliyyətli və şərəfli məqsədi durur" [11... s. 22.]

Plenumda çıxış edən S.Qinzburq qeyd edir ki, Azərbaycan, Qürçüstan musiqişünaslarının nailiyyətləri və nöqsanları bütün sovet musiqişünaslığı üçün səciyyəvidir [11, 208 s.]. O, xalq yaradıcılığını geniş şəkildə öyrənməyə çağırır, folklor nəşrlerin az olduğunu pisləyir. S.Qinzburq vurgulayırlar ki, Ü.Hacıbəyli və Araklıvilinin yaradıcılığına şəhər folklorunun təsiri barədə yanan alımlar heç bir konkret dəliller getirmir.

Onun qaldırıldığı ikinci problem - musiqi mədəniyyətlərinin tarixi keçmişinin öyrənilməsi ilə bağlı idi. O,

Ü.Hacıbeylinin "Arşın mal alan" klavirinin işiq üzü görməsini müsbət hal kimi dəyərləndirir, lakin bunun kifayət olmadığını söyləyir.

Tarixi keçmişin araşdırılması ilə bağlı olaraq o, Q.Qasimovun işlərini müsbət hadisə kimi dəyərləndirir. Lakin onun fikrincə, Zaqafkaziya alımları tarixi keçmiş sadələşmiş formada göstərir. "Tarixi nə yaxşılaşdırmaq, na də ki pisləşdimək olmaz" [11, s.217]. O, milli musiqi mədəniyyəti daxilində "mübarizə" probleminə toxunur və Azərbaycan alımlarının Nəvvabın "tərəqqi və ya reaksiyon mütəfəkkür" olduğunu müəyyən etməsini tövsiyyə edir [11, s. 220].

Plenumda çıxış edən Ə.Abasov və B.Zeydman Azərbaycanda musiqişünasların formallaşması və bu sahədə ixtisaslaşmanın vacibliyi, praktiki elmi-tədqiqi vərdişlərin aşınması, elmi konfransların keçirilməsi barədə bəhs edir. Ə.Abasovun fikrincə milli musiqi elminin ən zəif sahəsi xalq musiqisinin tədqiqi və konservatoriyada folklorçuların hazırlanması ilə bağlıdır. Estoniya və Azərbaycan nümayəndələri musiqi fikrinin inkişafı üçün respublikalarda musiqi jurnalının mütləq çap olunmasını vurğulayırlar.

1956-ci ildə D.Şostakoviç və V.Vinoqradov Azərbaycan musiqisine həsr olunan məqalədə xalq musiqisinin nota köçürüb nəşr edilməsində, bütün növləri əhatə edən mahnılar məcmüələrinin, işiq musiqi nümunələrinin yalnız S.Rüstəmovun kiçik toplusundan ibarət olmasını tənqid edirlər [12]. Onlar həm də Azərbaycan mənəbəşünaslığında mövcud problemlərə diqqəti yönəldərək, orta əsr Şərq nəzəriyyəcilerinin işlərinin nəşrinin, hətta belə şərh edən kitabçanın olmamasını pisləyir: "...musiqi nəzəriyyəsi ırsını öyrənmədən ... Azərbaycan musiqisinin nəzəri əsaslarını tədqiq etmək mümkün deyildir" [12].

1957-ci ildə SSRİ Bəstəkar İttifaqının II qurultayında T.Xrennikovun nitqində sovet musiqisinin və tənqidinin əsas məqamları müəyyən edilir. Müxtəlif janrlarla bağlı mövqeyini bildirən və əslində, partyanın musiqi mədəniyyətinə aid fikirləri eks edən bəstəkar, Azerbyacan, Litva və Qürcüstəndə müasir mövzulu operalarla bağlı vəziyyətin pis olmasını qeyd edir. Eyni zamanda, mühüm balet əsərləri arasında Q.Qarayevin "Yeddi gözəl" və S.Hacıbəyovun "Gülşən"ini xatırlayır. Musiqi tənqidinə gəldikdə isə, T.Xrennikov sosialist realizminə görə yalnız fikirlərin yayılmasını, musiqişünasların modernizmin qalıqlarını ilə mübarizə aparmamasında günahlandırır. Bu fikir bir daha sübut edir ki, əslində şəxsiyyətə pərəstiş dövründən sonra partyanın baxışlarında bir o qədər də dəyişikliklər baş vermir.

1956-ci ildə nüfuzlu sovet alimi İ.Rijkin "Sovetskaya musika" jurnalının fealiyyətini tənqid edərək, D.Jitomirskinin məqaləsi [13] və bəzi alımların 1955-ci ildə Bəstəkarlar İttifaqının plenumunda çıxışlarını xatırlayır [14]. O, qeyd edir ki, alımlar xəlqilik probleminə öz fərqli münasibətini bildirir, lakin plenumdakı diskussiya jurnalda öz əksini tapmir. Belə ki, bəzi bəstəkar və musiqişünaslar D.Jitomirskinin - jurnalın sehifələrində xəlqilik meyarlarının aşağı düşməsi musiqini "zövqlər qruplarının" nöqtəyi nəzərindən

qiymətləndirməyə imkan yaradır və belə halda "atonal musiqidə öz "pərəstişkarlarını" tapır - fikri ilə razılışmır. İ.Rijkin, eyni zamanda, novatorluq yalnız böyük sənətkarlar üçün səciyyəvidir - D.Jitomirskinin bu fikrini dəstəkləmir. Alim düşünür ki, belə yanaşma aparıcı sənətkarları - "güyə orta" səviyyəli olan bəstəkarlardan ayırrı.

Bu zaman "Ədəbiyyat və incəsənət" qəzeti ndə "Musiqişünaslıq və musiqi tənqidinin vəzifələri haqqında" məqalə dərc olunur [15]. Musiqişünaslar "mühüm yaradıcılıq problemlərini", "sosializm realizminin ən vacib məsələlərinin işləniləbilə hazırlanması ilə əlaqədar olan vəzifələrdən olduqca ötərgi şəkildə" bəhs etdiklərinə görə tənqid olunurlar. Xalq mahnılarının sistemləşdirilməsi, Azərbaycan musiqisinin çoxəsirli tarixinin tədqiqi və konservatoriyada sistem halında onunla bağlı dərs keçirilməməsi, yalnız ayrı-ayrı hadisələrin işıqlandırılmasından təəssüf hissi keçirilir.

8 may 1958-ci ildə keçmiş sovet musiqi tənqidində doqmatik tendensiyaları aradan qaldırmaq üçün SSRİ MK-nin qərarı qəbul olunur. Bu tendensiyalar sırasında realizm və xəlqiliyin, musiqi cərəyanları, bəstəkar üslubları və yazı texnikalarının sadələf traktovkası və s. məqamlar işıqlandırılır. Qərardan sonra Azərbaycan Bəstəkarlar İttifaqında formalizmin milli musiqi mədəniyyətinə vurduğu "zərbə" müzakirə edilir. Vurğulanır ki, bəstəkarların "formalistlərə" və "primitivistlərə" bölünməsi sünü xarakter daşımış, böyük mənəvi zərbə vuraraq, musiqi yaradıcılığının təbii axarına mane olmuşdur.

XX əsrin II yarısında Azərbaycan musiqi tənqidinin əsas problem dairesi ənənəvi musiqi, janrlar, bəstəkar yaradıcılığı və ifaçılıq mədəniyyəti ilə bağlı olur. Tənqidçilər bəstəkar üslubun formallaşmasında milliyyin rolunu geniş işıqlandırır. Bununla bağlı Ə.Bədəlbəyli, Q.Qasimov, Q.Qarayev, T.Quliyev, S.Qasimova, L.Karaqışeva, E.Abasova, R.Zöhrabov, İ.Əfəndiyeva, A.Tağızadə və başqalarının məqalələrində yaradıcılıq praktikasının yeni məqamları, musiqi tematizmindən tutmuş mürəkkəb üslub axtarışlarına qədər problemlər öz əksini tapır. Məqalələrdə əsərlərin obraz aləmi, partiya ideyalarının tətbiqi, ictimai həyatda rolü kimi məsələlərə diqqət yetirilir. Müxtəlif qəzet və jurnal sehifələrində müntəzəm olaraq tənqid məqalələr çap edilir, bununla belə tənqidçilərə daha fəal çıxış etməsi barədə çağırışlar ünvanlanır. Təbii ki, rəsmi qəzetlərin sehifələrində tənqidçilər sovet musiqisinin yeni ideya-estetik və sosioloji meyarlarını irəli sürür, dövrün tələblərini yerinə yetirir. Məhz buna görə məqalə və resenziyalarda yeni əsərlər siniflik anlayışı baxımından dəyərləndirilir.

50-ci illərdə mədəniyyətlərin əlaqəsi və qarşılıqlı təsiri məsələsi aktuallaşır. Bu problemin traktovkasında mütləq rus mədəniyyəti və sovet hakimiyyətinin rolü xüsusilə qeyd olunur. Məsələn, F.Əmirov yazır: "Azərbaycan musiqi o zaman tərəqqiyə çatdı ki, milli incəsənət rus və dünya klassik sənəti ilə temasda oldu..." [16, s. 5].

Niyazi vurğulayır ki, bəzi bəstəkarlar xəlqilik problemini "killoqramlarla xalq melodiyalarının sitatı"

kimi başa düşür və “əsərdə kifayət qədər sitat tapmayan tənqidçiləri” bunun yanlış olduğunu anlamağa çağırır [17]. Sənətkar milliliyi zahiri elementlərdə yox, qəhrəmanların obraz aləmi və onların tipik xarakterliyində, musiqi dilinin dərin ifadəliyində görülür. Niyazi musiqi tənqidçisini “yaradıcılığın firtinalı okeanında mayaka” bənzədir və onu bəstəkarın ciddi “çığırdaşı” olması, yeni axtarışlara yönəltməsinə çağırır. Sənətkarın fikrincə, Azərbaycan musiqisinin tarixi, musiqi folklorunun sistemləşdirilməsi, milli opera, balet, simfonik musiqinin təşəkkülü və inkişafı musiqi elmində tam şəkildə izlənilməyibdir, “musiqi haqqında bəzi kitablar primitiv, hərdən isə həqiqəti, tarixi faktları təhrif edir” [17].

60-ci illərin əvvəlində tənqidçilər daha çox hansısa hadisəni təsvir etmək kifayətlənir. Bu, sovet ideologiyasına qulluq edən ehtiyatkar tənqidin mövqeyi idi. Təsadüfi deyil ki, bu zaman tənqidin məqalələrdə elmi metodlara əsaslanaraq, “qiymətləndirmə” meyyarlarının güclənməsi tələb olunur. 60-ci onillikdə Azərbaycanda onlarla musiqi kollektivləri yaranır, ifaçılıq mədəniyyəti beynəlxalq arenaya çıxır. Lakin musiqi tənqid - musiqi sənətinin inkişafından geride qalır, müasir tələblərə cavab vermir. Yaranmış durumu həm musiqi-tarixi elminin vəziyyəti, həm də tənqidçilərin ümumi humanitar baxışlarının “kasıblığı” ilə bağlayırlar. F.Əmirov yazıր ki, musiqişunaslar bir çox problemləri həll etməli və “onların mülahizələrdə polemik qızgınlığının olması vacibdir; yeni əsərlər haqqında tənqidçilərin tez və fəal rəy söyləməsi zəruridir” [18, s. 52].

Bəzi əsərlərin dəyərləndirilməsində subyektivizmə yol verilir, müasir bəstəkar texnikası və üslublarında səslənən əsərlər “konyuktur”, “burjua musiqisinin təsiri altında” yazılış nümunələr kimi təqdim olunur. Q.Qarayevin 60-ci illərdə dodekafoniya texnikalı Üçüncü simfoniyası və violino Konsertindən sonra “musiqi və müasir yazı texnikaları, musiqi və yeni musiqi dili” problemləri ön plana çıxır. 1968-ci ildə SSRİ Bəstəkarlar İttifaqının IV qurultayı ərefəsində bu məsələlər xüsusile aktuallaşır və bəzi Azərbaycan sənətkarları onlara münasibət bildirir. F.Əmirov fikrincə, bəstəkar texnikası yaradıcılığın “zəruri tərkib elementidir, lakin özü-özüyündə heç nə həll etmir” [19]. Maraqlıdır ki, keçmiş sovet musiqi tənqidində yeni yazı texnikalara münasibətin yavaş-yavaş dəyişdiyi bir dövrə, o, “modernizm, dodekafoniya - musiqini məhv etmək deməkdir...” fikrini söyləyir [19].

C.Hacıyev bəstəkarları “realistik mədəniyyətimizin əsasına zidd olan avanqardizmi “itələməyə” çalışdıqlarını” tənqid edir: “avanqardizm - işığa çıxışı olmayan labirintdir” [19].

Tam başqa fikirləri qurultay ərefəsində söyləyən A.Məlikovun Azərbaycanın musiqi həyatında “yenidənqurma” tendensiyasının güclənməsini izleyir və “bəstəkar texnikasının genişlənməsinə, müasir mədəniyyətin bütün yeniliklərinin öyrənilməsinə qətirib-cixardığını” vurğulayır [19].

Bəstəkarlar İttifaqının işində dəyişiklik müşahidə etməyən F.Əmirov söyləyir ki, musiqi sənətinin

inkişafına “kömək etməli olan musiqi tənqidini və musiqişunaslıq da yaxşı vəziyyətdə deyildir, bəstəkarlarımızın yaradıcılıq inkişafından geridə qalır, onunla ayaqlaşa bilmir” [20, s. 15].

60-80-ci illərdə Z.Səfərova, E.Abasova, Q.Qasımov Ü.Hacıbəylinin və Q.Qarayevin yaradıcılıq problemlərinə dair fikirlərini işıqlandırır, sənətkarların musiqi mədəniyyətinin insan həyatında rolü, musiqi tənqidini və estetik baxışlarının qarşılıqlı əlaqəsini izləyir [21, 22, 23].

1970-ci ildə Q.Qasımov ehtiraf edir ki, “musiqi tariximiz hələlik yaxşı öyrənilməyib. Musiqişunaslarımız musiqi tarixi ilə, eləcə də müasir musiqisimizlə bağlı bir çox problemləri həll etməlidirlər” [24].

1971-ci ildə Moskvada incəsənətin bütün sahələrinin, o cümlədən musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayan milli, beynəlxalq, ənənə və novatorluq problemi ilə bağlı VII Beynəlxalq musiqi konqresi keçirilir. Kongresdən sonra Azərbaycan musiqi elmində bu problemlər daha da aktuallaşır və alımlar S.Prokofyev, D.Şostakoviç yaradıcılığının bəstəkarlarımızın simfonik dilinin zənginləşməsinə, S.Prokofyevin Azərbaycan balet musiqisində yeni xəttinin formallaşmasına təkan verməsi barədə fikirlər söyləyir. Onlar Azərbaycan musiqisinin aparcı prinsipi kimi “milli və beynəlxalqlığın dərin qarşılıqlı əlaqəsini, bunun Azərbaycan bəstəkarlarının musiqi təfəkküründə həm ideya-tematik, həm də strukturunda özünü ifadə etməsini” vurğulayır [25].

1972-ci ildə SSRİ MK KP “Ədəbi-bədii tənqid haqqında” qərarı incəsənət sahəsində işləyən mütexəssisler üçün nezəri və praktiki sənədə çevrilir. Qərarda bədii fealiyyətin vacib problemlərinin axtarb təpiləsi, elmi işlərin, tənqidin idəya və professional səviyyəsinin artması tələb olunur [26, s. 4]. Dövrün yeni alaməti kimi alımlar sovet musiqişunaslığı üçün daima aktuallıq kəsb edən modernizmi - müəyyən ideoloji məzmunu olan sadələşmiş termin kimi yox, müasir bədii inkişafın bütün xəttlərini özündə cəmləşdirən ümumiləşmiş kateqoriya kimi təfsir etməyə çağırır. Qərardan sonra SSRİ Bəstəkar İttifaqında keçirilən plenumda modernizmle bağlı musiqi texniki vasitələr müzakirə olunur və plakat xarakterli bu fikir əsas götürülür: “Məhz sosializm realizmi... modernizmə əks qoyulmalıdır” [26, s. 7].

25-26 aprel 1974-si ildə Moskvada SSRİ Bəstəkarlar İttifaqının sovet musiqi tənqidini problem-lərinə həsr olunan V plenumunda partiyanın qərarı, bədii mədəniyyətdə tənqidin rolü, tənqidin təhlilin prinsip və metodları, funksiyaları müzakirə edilir. Plenumun materialları əsasında toplu dərc olunur (27). Plenumda iştirak edən E.Abasova sovet respublikalarında musiqi elminin qeyri - bərabər inkişafından danışır və bunu ayrı-ayrı respublikaların tarixi inkişaf şəraiti ilə bağlayır [27, s.69]. Onun fikrincə, müasir musiqişunaslığın əsas problemi - Şərqi-Qərbi musiqi mədəniyyətlərinin müqayisəli təhlilidir, keçmiş dövrünün tarixi proseslərinin araşdırılmasıdır və bunun üçün elmi təşkilatı və jurnalı olan mərkəzin yaradılmasını təklif edir [27, s. 70]. O, təəssüfələ vurğulayır ki, “musiqi

tənqid hələm müsiqışunaslığın müstəqil sahəsinə çevrilməyiibdir" [27, s.71].

Bu fikirlər 1975-ci ildə SSRİ Bəstəkarlar İttifaqı və incəsənət Tarixi İnstitutu ilə birgə keçirilən konfransda müəyyən mənada öz davamını tapır. Konfrans "SSRİ xalqların musiqi tarixi" nəşrinin beşinci cildinin işiq üzü görməsi ilə əlaqədar təşkil olunur. E.Abasovanın fikrincə, topluda "Şərqiñ müasir bəstəkar məktəblərinin hansı zəmin əsasında formallaşması heç cür öz əksini tapmir" [27, s. 107]. O, Şərqiñ musiqi inkişaf prosesini dolğun şəkildə izləmək üçün ümumi tədqiqatların aparılmasını təklif edir.

1977-ci ildə Zaqafqaziya musiqışunaslarının musiqi sənətinin inkişafı mövzusunda elmi konfransda çıxış edən T.Quliyev vurğulayır ki, musiqışunaslara "...musiqi sənətinin inkişaf tarixini əlaqəli şəkildə öyrənmək kimi mühüm vəzifə həvalə olunmuşdur" (28). O, musiqi tənqidinə "daha kəsərlı və məqsədəyönlü olmağı" arzulayır, "cəsarətli, novator tədqiqatçılar görmək" istədiyini bildirir.

1985-ci ildə Azərbaycan bəstəkarlarının VI qurultayında musiqi sənətinin vəziyyətini xarakterizə edən R.Hacıyev "müasir musiqi prosesinin inkişafına mühüm" təsir göstərməsini musiqışunasların əsas vəzifəsi sayır, bəstəkarları musiqidə "qəhrəmanlıq zəmanəmizin quruculuq pafosunu əks edən" əsərləri yaratmağa çağırır [29].

80-ci illərin sonunda keçmiş SSRİ-də baş verən siyasi dəyişikliklər musiqi mədəniyyətinə ciddi təsir göstərir. Onilliklər ərzində formallaşmış qanunlar pozulur və musiqi mədəniyyətində dözləməz vəziyyət yaranır.

A.Əlizadə onu belə xarakterisa edər: "Son 10-15 ilin hadisələri göstərir ki, orta səviyyədən də aşağı düşüncə tərzinə malik amorlaşmış bir cəmiyyətdə ayrı-ayrı istedadlar mədəniyyətin ümumi mühitini yaratmağa acıcdılər" [30, s. 28].

Beləliklə, XX əsrin II yarısında tənqid məqalələrdə əsərlərin obraz aləmi, partiya ideyalarının tətbiqi, ictimai həyatda rolü kimi məsələlərə diqqət yetirilir. Müxtəlif qəzet və jurnal səhifələrində müntəzəm olaraq tənqid məqalələr çap edilir, tənqidçilərə daha fəal çıxış etməsi barədə çağırışlar ünvanlanır. Təbii ki, rəsmi qəzetlərin səhifələrində tənqidçilər partiya ideologiyasına zidd mövqedən çıxış edə bilmir. Onlar sovet musiqisinin yeni ideya-estetik və sosioloji meyarlarını irəli sürür, dövrün tələblərini yerinə yetirir. Məhz buna görə məqalə və resenziyalarda musiqili-səhnə və digər əsərlər sinfilik anlayışı baxımından dəyərləndirilir.

Bu zaman Azərbaycan musiqi tənqidinin yüksəlməsində bir sıra bəstəkar və musiqışunasların fəaliyyəti vacib rol oyanyır. Bu çoxcəhətli yaradıcılıq irsi özünəməxsus əsləub, maraqlı mülahizə və fikirlər, orijinal qənaətlər, məntiqi nəticələrlə zəngin olur. Sovet ideoloji düşüncə axarında gerçəkləşən musiqi tənqidindən başlayaraq milli müstəqilliyimizin ilk onilliyində - 90-ci illərdə qələmə alınan məqale və resenziyalarda, məruzələrdə bəstəkar və tənqidçilərin məxsusi baxış bucağı gizlənir. Onlar yalnız musiqi-bədii inkişafın xüsusiyyətlərini öyrənməklə kifayətlənmir, eyni zamanda ayrı-ayrı tarixi, estetik problemlərin təhlili və təbliğində fərqlənir, orijinal elmi mülahizə və qənaətləri ilə musiqi ictimaiyyətinin diqqətini cəlb edir.

## ƏDƏBİYYAT

1. Ədəbiyyat və incəsənatımızın yüksəlisi uğrunda // "Kommunist" qəzeti, 07.07.1951.
2. İncəsənət, ədəbiyyat və kinematorqafiya işçilərinin Ümumbakı yığıncağında // Kommunist" qəzeti. 09.12. 1952.
3. Musiqi sənətimizin mübariz vəzifələri // Ədəbiyyat və incəsənət. 20.06.1951.
4. Важнейшая задача творческой молодежи // газета «Молодежь Азербайджана». 13.07.1951.
5. Gənc bəstəkarların tərbiyə edilməsi işinə diqqəti artırmaq // "Azərbaycan gəncləri" qəzeti. 28.07.1951.
6. Молчанов К. За иденость и мастерство // газета «Советское искусство». 20.12.1952.
7. Jitomirski D. Musiqi yaradıcılığının bəzi məsələləri / Ədəbiyyat və incəsənət. 27.06.1953
8. За дальнейшее развитие азербайджанской музыки // Советская культура. 11.12.1953.
9. За дальнейшее развитие музыкального искусства республики // Бакинский рабочий. 26.11. 1954.
10. Музыковедение в музыкальная критика в республиках Закавказья. Москва. Го.муз.издат, 1956, 514 с.
11. Бадалбейли А. Проблемы народности в творчестве композиторов Азербайджана // Музыковедение в музыкальная критика в республиках Закавказья. Москва. Го.муз.издат, 1956, 514 с.
12. Бадалбейли А. Проблемы народности в творчестве композиторов Азербайджана // Музыковедение в музыкальная критика в республиках Закавказья. Москва. Го.муз.издат, 1956, 514 с.

12. Шостакович Д., Виноградов В. Азербайджанская музыка // газета «Советская культура». 10.05.1956
13. Житомирский Д. Вопросы музыкоznания в республиках Закавказья. 1956 №2.
14. Рыжкин И. Больше внимания вопросам музыкоznания // газета «Советская культура», 17.04.1956.
15. Musiqişaslıq və musiqi tənqidinin vəzifələri haqqında // Ədəbiyyat və incəsənət. 31. 03. 57.
16. Əmirov F. Qurultayda nə deyərdim // Əmirov F. Musiqi səhifələri. Bakı, İşiq, 1978.
17. Ниязи. Нести народу музыку большого идейного звучания // газета «Бакинский рабочий». 27.05.60.
18. Əmirov F. Bayram günləri // F. Əmirov. Musiqi səhifələri. Bakı, İşiq, 1978.
19. «Идейность, народность, современность // газета «Вышка». 15.07.1968.
20. Əmirov F. Bir neçə söz // Əmirov F. Musiqi səhifələri. Bakı, İşiq, 1978, s. 13-17.
21. Səfərova Z. Ü.Hacıbəyovun estetik görüşləri // Ulduz. 1967, №3, s. 48-49.
22. Kara Karaev. Научно-публицистическое наследие. Баку, Эль, 1988, 439 с. Автор предисловия З.Сафарова
23. Абасова Э. , Касимов К. Узеир Гаджибеков – музыкант-публицист // сб. «Музыка народов Азии и Африки. М., Советский композитор, 1973.

24. Musiqimizin şöhrəti // Ədəbiyyat və incəsənət. 05.09.1970.
25. Rüstamzadə D. Diskussiya o naçionalnom i interнациональнном в музыке // Известия АН АССР. Серия литературы, языка и искусства. 1974. №1, с. 131-135).
26. Raaben L., Smirnov V. Postanovlenie ЦК КПСС о литературно-художественной критике и некоторые задачи советской музыкальной науки // Вопросы теории и эстетики музыки. Выпуск 11. Л., Музыка, 1972, с. 3-13.
27. За действенную музыкальную критику. М., Сов.композитор, 1974. 156 с.
28. Musiqi dostluq rəmzidir// "Ədəbiyyat və incəsənət" qəzeti. 07.05.1977.
29. Qəhrəmanlıq zəmanəsini tərənnüm etməli // Bakı, 23.01.1985.
30. Əlizadə A. Musiqimiz haqqında // Əlizadə A. Publisistik irs. Məqalələr. Müşahidələr. Bakı, 2012, Avrasiya Press, 523 s.

### О некоторых проблемах азербайджанской музыкальной критики II половины XX века

Одним из важных направлений азербайджанского исторического музыковедения является музыкальная критика. В статье рассматриваются некоторые проблемы отечественной музыкальной критики II половины XX века. Общая динамика развития прослеживается по хронологическому принципу на основе партийных постановлений, материалов съездов Союзов Композиторов СССР и Азербайджана, критических статей композиторов и музыковедов. Раскрывается связь азербайджанской критической мысли с требованиями, поставленными перед музыкальными критиками в бывшем СССР. Отмечается, что внимание критиков в этот период привлекают проблемы идейности, народности, межкультурного взаимодействия, модернизма, техники композиции. На всех этапах развития постоянно акцентируется мысль о том, что в целом критическая мысль отстает в своем развитии от музыкального искусства, не успевает оценивать и направлять художественное музыкальное творчество.

**Ключевые слова:** историческое музыковедение, музыкальная критика, опера, симфония, модернизм, техника композиции.

### On some problems of Azerbaijani music criticism in the second half of the 20th century

*Music criticism is one of the important areas of Azerbaijani historical musicology. The article examines some of the problems of national music criticism in the second half of the XX century. The general dynamics of development are chronologically based on party decrees, materials of congresses of the Composers Union of the USSR and Azerbaijan, critical articles by composers and musicologists. The article reveals the connection of the Azerbaijani critical thought with the requirements set before the music critics in the former USSR. It is noted that the attention of critics during that period was mainly attracted by the problems of ideology, nationality, intercultural interaction, modernism, and the technique of composition. At all stages of development, the idea that the critical thought is lagging far behind in its development from musical art is constantly emphasized. It is not able to evaluate and direct artistic music creativity.*

**Keywords:** historical musicology, music criticism, opera, symphony, modernism, technique of musical composition.